

ELLARA ƏHMƏDOVA

Bakı İdarəetmə və Texnologiya Kolleci

E-mail: Ellara - Axmedova @ mail.ru

QARABAĞ XANLIĞININ TARIXI COĞRAFIYASI (XVIII ƏSRİN II YARISI)

Açar sözlər: Qarabağ, xanlıq, tarixi coğrafiya, siyasi, iqtisadi, fiziki, əhali coğrafiyası.

Ключевые слова: Гарабаг, ханства, историческая география, политическая, экономическая, физическая, населенная география.

Keywords: Garabagh, khanate, historical geography, political, economic, physical, inhabited by geography.

Xanlığın tarixi coğrafiyasını təhlil edərkən, anlayışa daxil olan bölmələr əsasında Qarabağın siyasi, iqtisadi, fiziki və əhali coğrafiyasına nəzər salaq.

Qarabağın siyasi-tarixi coğrafiyası

Məlumdur ki, XVIII əsrin II yarısında Qarabağ bəylərbəyiliyi ərazisində iqtisadi-siyasi cəhətdən bir-birindən asılı olmayan iki müstəqil - Gəncə və Qarabağ xanlığı yarandı. Zəngəzurdan Qapana qədər, Tərtər çayının yuxarısından Göyçə gölünə qədər və Xudafərin körüsündən Gəncə yaxınlığındakı Kürək çayına qədər uzanan Qarabağ xanlığı geniş bir ərazini – cənubdan Araz çayı, şimaldan Gürüstan sərhədlərində yerləşən Sınıq körpü, şərqi Kür çayı, qərbdən isə indiki Ermənistanla həmsərhəd olan torpaqları əhatə edirdi. Z.Burnaşov yazır: «Şimaldan Gəncə şəhərinin vilayətilə (Gəncə xanlığıyla – E.Ə.) həmsərhəd olan Şuşa xanlığını Nuxa xanlığından Kür çayı, Araz çayı cənub-şərqi Muğan və Qaradağdan, qərbdən isə Naxçıvandan ayırrı» [11,6]. «Xanlıq şimal-qərb tərəfdən Kürək çayı və Qara çay sərhəd olmaqla Gəncə xanlığı ilə həmsərhəd idi. Qarabağ xanlığı cənub-qərb tərəfdən Naxçıvan xanlığı ilə, eyni zamanda, Gəncə və Naxçıvan xanlığı arasında İrəvan xanlığı ilə həmsərhəd olmuşdur. Kür çayı boyunca şimal-qərb tərəfdən Şəki xanlığı ilə, yenə də Kür sərhəd olmaqla Şirvan xanlığı ilə qonşu idi» [10,703]. Qarabağ xanlığı o zaman bütün Azərbaycanın mədəni-siyasi mərkəzi olan Təbriz xanlığı və eləcə də, Ərdəbil xanlığı ilə əsasən Araz boyu, cənub-şərqi istiqamətdə qonşu olmuşdur. Bu sərhədlər Pənah xanın dövründə müəyyənləşdirilmişdi. Qarabağ xanlığı şərqi tərəfdən – Kür - Araz çayının qovşağı olan Cavad; şimal tərəfdən Kür çayı, cənub tərəfdən Araz çayı; şimal-qərbdən Gəncə xanlığından ayıran Tərtər çayı, cənub-qərbdən Naxçıvan xanlığı ilə həmsərhəd idi. İnzibati bölgü çərçivəsində sərhədini qismən dəyişən Qarabağ xanlığı, xanlığın yüksəlişinə səbəb olan maddi və mənəvi ənənələrin özünəməxsus xüsusiyyətlərini qoruyub saxladı. Bu xüsusiyyətlərdən biri də Qarabağ xanlığını, idarə edən Cavanşir tayfasının siyasi qüdrətinin yüksəlişi idi. Bir qədər Cavanşir tayfasının mənşəyi barədə ətraflı məlumat verək. El öz adını Azərbaycanın məşhur sərgərdəsi Cavanşirin adından götürmişlər. Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edilmişdi. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındadır. Əhməd bəy Cavanşir Pənah xani Hulaqu xanın (1256-1265) nəvəsi Arqun ağanın (1284-1291) nəslindən olması, Mirzə Yusif Qarabağı Cavanşir tayfasının tatar elinə mənsubluğu barədə məlumat verir [3,14;]. Rzaqulu xan Hidayətin «Rövzət üs-Səfa» əsərində Cavanşir elinin tatar elinə – Hulaqu xanın ordusunun tərkibinə daxil olması fikrinə toxunlsa da, Cavanşir tayfasının Arqun ağanın nəslinə mənsub olması ehtimalını təsdiq etmir. Rzaqulu xan Hidayəti Cavanşir elatını Uğuz xanın nəvəsi, İldizxanın oğlu Oşırxanın adıyla adlandırılan Oşiran tayfasına mənsub olub Türküstanda məskunlaşdığını, sonralar ofşarlar və ya əfşarlar kimi formallaşaraq Əmir Teymurun hökmranlığı dövründə Türküstana, Qəndəhara, Kabula və İrana dağıldığını, Səfəvilər zamanı (I Şah Abbas) həmin tayfanın bir qolu İbrahimxəlil

ağanın başçılığı ilə Qarabağda və Aranda yerləşdiyini, Nadir şah tərəfindən Cavanşir əhalisini Sərəxsədən Qoryana, müstəqillik əldə edən Abdalla Əhmədxan tərəfindən isə Qoryandan Kabula köçürüldüyünü qeyd edir [3,185]. Lakin nəzərdən keçirtdiyimiz digər mötəbər mənbələrdə monqol hökmranlığı dövründəki tayfalar içərisində Cavanşir tayfasının adına rast gəlmədik. Ehtimal var ki, Cavanşir tayfası XVI əsrin başlangıcında Qarabağın, xüsusən Bərdənin cənubunda yerli köçəri tayfaların tərkibində yerli hakimlər tərəfindən «Otuz iki» adı altında sünni birləşməyə daxil edilmişdir. Qarabağda Cavanşirlər sülaləsinin qüdrətinin artması Şah Abbasın (1587-1628) dövrünə təsadüf edir. Ə.B.Şükürzadə yazır: «Bu tayfa (otuz iki – E.Ə.) içərisində Cavanşir tayfası sayca və qüdrətcə digər tayfalardan seçilirdi. Onların başçısı hesab olunurdu» [14,30]. «Pənahəli bəy 1693-cü ildə Cavanşir elinin Sarıçalı oylığında varlı bir köçəri ailəsində anadan olmuşdur. Atasının adı İbrahimxəlil ağa idi. Azərbaycan tarixində mühüm bir yer tutan Cavanşir Əli uzun sürən qanlı çarşılmalar oylığı olmuş, əhalisi isə dəfələrlə Qoryana və Kəbilə sürgün edilmişdir. Pənahəlinin babalarından olan İbrahimxəlil xan birinci Şah Abbas Səfəvi sarayında mühüm yer tutaraq Cavanşir elinə başçılıq etmiş, atası III İbrahimxəlil ağa isə Nadir şah Əfşar (1736-1747) dövründə doğma vətəndən Sərəxsə sürgün olunmuşdur» [7,3]. Məhz Pənahəli xan Cavanşir Qarabağ xanlığının bünövrəsini qoyur, Qarabağı siyasi və iqtisadi cəhətdən qüdrətli xanlığa çevirir. 1748-1763-cü illərdə Qarabağ xanlığında baş vermiş siyasi hadisələrin cərəyanı, Xəmsə məliklərinin xanlığın itaəti altına salınması, Kəbirli mahalında Hacı Çələbinin qüvvələrinə müqavimət göstərən Bayat, Şahbulaq, Tərnəküt qalalarının tikdirilməsi, Təbriz, Qaradağ, Naxçıvan xanlıqları hesabına xanlığın ərazisinin genişləndirilməsi, Şuşa qalasının bərpası və bakırəliyinin qorunması, digər məsələlərin həlli bilavasitə Pənahəli xanın adı ilə bağlıdır. Zəndlər sülaləsinin tarixçisi Məhəmməd Sadıq yazır: “Pənah xan hətta nominal halda belə İran dövlətinin onun üzərində hakimiyyətini qəbul etməmişdi”[5]. Xanlığın yeridiyi düzgün daxili və xarici siyaset Qovanlı-Qacar Məhəmmədhəsən xanı (1757), Urmiyalı Araşlı-Avşar Fətəli xanı (1759) Qarabağ xanlığına hücum etməyə sövq etdi. Xanlığı, asılıqdan Kərim xan Zəndin Fətəli xana (1763) müharibə elan etməsi qurtarır. Urmiyanı tutduqdan sonra Pənahəli xanı Şiraz aparan Kərim xan Qarabağ xanlığının gələcək tarixinə böyük zərbə vurur. Onun idarəsinin Pənahəli xanın oğlu İbrahimxəlilə tapşırır. Hakimiyyəti ələ almaq istəyi İbrahimxəlili, atasının xan təyin etdiyi qardaşı Mehrəli bəylə mübarizəyə sövq edir. Mübarizədə qalib gələn İbrahimxəlil, 1780-ci illərdə məlikləri Şuşaya toplayaraq Qarabağ xanlığına etdikləri xəyanətə görə həbs edir. Müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlayan, daxili sabitliyi yaradan İbrahimxəlil xan, xarici siyasetinin mərkəzində dayanan bir sıra vacib məsələlərin həllinə başladı. Qarabağ xanlığının qəosiyasi mövqeyi onun beynəlxalq münasibətləri sistemində öz yerini tutmasına səbəb oldu.

XVIII əsrin sonlarında İran və Rusiya dövlətlərinin diqqət mərkəzinə çevrilən Qarabağ ara müharibələrindən zəifləyir. İbrahimxəlilə xan belə bir vəziyyətdə Qarabağ xanlığını «qorumaq» üçün Rusiya qoşunlarının komandanı P.D.Sisanovla (1802-1806) 1805-ci il 14 mayda Kürəkçayda müqavilə bağlayır. «Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı eks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir»[5].

Qarabağın fiziki - iqtisadi tarixi coğrafiyası

Qarabağ vilayətinin eni cənub tərəfdən Araz çayı və şimal tərəfdən Gəncə sərhədində olan Kür çayı arasındakı məsafədən ibarətdir. Mənbələrdə Arran məmləkətinin inzibati-ərazi baxımdan mərkəzində yerləşən Qarabağ Nuh peyğəmbərin övladı, bu torpaqların hökmdarı və sahibi olan Arranın adı ilə bağlangına görə «Arran Qarabağı» da adlanır. Arrandakı Qarabağın «Arran Qarabağı» adlandırılmasi digər Qarabaqlardan (məlumdur ki, istər Azərbaycanda, istərsə də şərqi bir sıra ölkələrində «Qarabağ» adlı yerlər mövcuddur), xüsusən Əfqanistanın şimali-qərb və Türkmenistanın cənubi-şərq ərazilərində mövcud olmuş Baqdis Qarabağından fərqləndirmək məqsədi üçün istifadə edildiyi də güman edilir. Ərəb dövrünün Arranından fərqli olaraq, son orta əsrlər Arranı yalnız Kür-Araz çayları arasındaki ərazini əhatə edirdi. F.Rəşidəddinin «Mükətabat» əsərində Arran, Qarabağ ayrı-ayrı əyalət kimi verilir. Qədim yunanların «Arion», ərəblərin «Arran», farşların «Aran» kimi


adlandırdıqları ərazi Həmdullah Qəzvinin (XIV əsr) fikrincə qədim Albaniyanın, təqribən Kür və Araz çayları, M.Hafizzadın fikrincə isə İran və Kür çayı arasındaki əraziyə təsadüf etdiyini göstərilər. S.Onullahi yazır: «Qərbən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla (indiki- E.I.) həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında olan ərazi idi» [6]. Türk mənbələrində «Arran», «axur» - «havalı yer», «müləyim» mənasında işlənir, qışlaq yeri kimi göstərilirdi [9,368]. Yüzilliklərlə «Qarabağ» istilahı ilə «Arran» istilahı yanaşı işlənsə də monqolların dövründə (XIII əsr) «Arran» adı dağlıq və dağətəyi ərazini özündə birləşdirən «Qarabağ» adıyla əvəz olundu. Tədricən Qarabağın böyük hissəsi «Düzən Qarabağ», dağlıq hissəsi isə son dövrlərdə «Dağlıq Qarabağ» adlanır. Coğrafi anlayış bildirən Qarabağın dağlıq hissəsi Birinci Dünya müharibəsinin sonlarında (1918-ci il) daşnaklar tərəfindən terminləşərək siyasi məna kəsb etməyə başlayır. «Düzən», «dağlıq» bölgələrin iqtisadi və mədəni cəhətdən sıx bağlılığı Qarabağ adlanan diyarın bölünməz vahid olduğunu sübut edir. Xanlar dövründə ölçülüb hesablandığı üzrə ərazisi 26 mildir (1 mil – 7 verstdir). Şərq tərəfdən Cavad kəndi və qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzunluğunu təşkil edən bu dağların boyu 39 mildir [3,206]. Dəniz səviyyəsindən 1800-3000 metr hündürlüyündə yerləşən Kiçik Qafqazın orta və son hissəsini əhatə edir. Buraya Böyük və Kiçik dağ silsilələri, Qırıqız və Murovdəğ silsilələri, Xonaşen və Ziyarət silsilələri, Ala qaya və başqa dağ silsilələri daxildir. On yüksək zirvə Kamişdağ zirvəsidir. Zirvənin hündürlüyü 3724 metrə çatır. Ümumi xanlığın ərazisi 15.926 kvadrat verst, əhalisi isə 84000-dir. «Tərkibində Şəmkür, Gəncə, Bərdə, Ağdam, Bəyləqan kimi iri şəhərlər, Zəqəm, Xanagah-Şutur, Qarxun, Dih-İsfahan, Lasub, Cuzbuq, Xeyrək, Kanlıkənd, Bozarçıq, Ləmbəran, Yanan, Xaçındarbatlı, Qandzasak, Bəkrəbad, Xar, Sərçabil, Dolanlar, Şuşa və s. yaşayış məskənləri, Çərek, Əkna, Crabert, Matis, İzz, Xaçın, Zaris, Xayzan və s. qalalar var idi» [8,100]. Qarabağ ərazisindən keçən təxminə 300 km ticarət yolu 10-dan artıq yaşayış məntəqələrini özündə birləşdirmişdi.


On bir təbii iqlim tipindən Azərbaycanın payına düşən doqquzundan altısının Qarabağda mövcudluğu zəngin heyvan və bitki aləminə, su mənbələrinə malik olmasına, təsərrüfatın inkişafına, karvan yollarının salınmasına şərait yaratdı. Iqtisadi inkişaf sahəsindəki yüksəliş həmdə əkinçilik mədəniyyəti ilə də bağlıdı. Belə ki, üçdə iki hissəsi ovalıqlarlardan ibarət olan Qarabağ ərazisi taxılçılığın mərkəzi oldu. Çayların suları bəs eləmədiyindən arxaların çəkilməsi təcrübəsi tətbiq edildi. Üzümçülük, ipəkçilik geniş yayıldı. Şamaxıdan Qarabağa üç karvan yolu: 1-ci poçt yolu Pirazdan, 2-ci yol düz Zərdabdan, 3-cü yol isə Əlvənd kəndindən keçdi. Qarabağ-Təbriz yolunda beş karvansara da tikildi [12,111]. «Xanlığın torpaq fondu təxminən «1.354.000 desyatın» olmuşdu. Qarabağ xanlığında hər adambaşına hesabla 1,1 desyatınə qədər şumluq torpaq düşürdü» [2, 205]. Xanlıq şəriət ehkamlarına, feodal ictimai prinsiplərinə əsaslanaraq ərazisindəki bütün torpaqlardan istifadə üsullarını ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüdü. Salnamələrdə Pənahəli xan tərəfindən Qarabağın təsərrüfatının yenidən canlandırılmasından bəhs edilərək yazılırdı: «O, Kür çayından geniş Beyləqan çölünə böyük arx çəkdirərək və ətrafında Kondələnçaydan Qarqarçaya qədər kəndlər saldırıb camaati yerləşdirdi və güzaranlarını müəyyən etdi. ...Qədim zamalarda o böyük arxin adı Barlas idi, indi isə Govurarx adı ilə məşhurdur»[5] . Məhz Pənahəli xan sosial-iqtisadi, sosial-siyasi yüksəlişinə səbəb olan mədəni həyatın nə kimi rol oynadığını dərk edir və Qarabağ xanlığının daxili və xarici mövqeyini möhkəmləndirmək üçün bir sıra tarixi abidələrin- 1748-ci ildə Kəbirli mahalında Bayat, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalalarını əsasını qoyur, 3 gümbəzli məqbərələr inşa etdirir, məqbərə ətrafında bağlar, yollar, su anbarı saldırır, sildirim qayalarda otaqlar qazıtdırır. Pənah xan siyasi sərhədləri təyiini edlməsinə, tarixi baxımdan seçilən ərazilərin müəyyənləşdilməsinə, şəhərlərin, yaşayış məskənlərinin lokalizasiyasına (yerləşdirilməsinə), təsərrüfatın inkişafına böyük əhəmiyyət verir. Bərpa etdiyi- Şuşa qalasını Qarabağ xanlığının iqtisadi, siyasi paytaxtına çevirir. Azərbaycan xanlıqları arasında ilk dəfə “bir misqal vəznində gümüş pul” burada kəsilməyə başlanmışdı [4,18-20]. Pənah xanın sağlığında və onun ölümündən sonra “Pənahabad” pulu Azərbaycanın, hətta İranın bir çox şəhərlərində, rus, holland və İran pulları ilə bərabər işlənirdi. Bu pulun iqtisadi baza əsasında kəsilməsi və uzun müddət dövriyyədə olması Qarabağ xanlığının son dərəcə qüdrətli olmasını və tam mənası ilə mərkəzləşmiş bir dövlət çevrilməsini sübut edir.

Xanın gəlirinə gəldikdə isə Mirzə Camal yazır: «İbrahim xanın gəliri mahalların və kəndlərin taxıl və inəyindən alınan «malcəhət»dən və əkin yerlərində xana məxsus olan kotanlardan (istifadə edilməsi üçün alınan vergidən) ibarət idi. Hətta yadımdadır, bir dəfə mərhum İbrahim xanın özünə məxsus olan cütləri və kotanları hesab edirdilər. Məlum oldu ki, xanın cüt və kotanı bütün Qarabağ əhalisinin cüt və kotanı qədərdir: hətta onlardan iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya, hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlardan əlavə, (xanın) icarə, peşkəş, Qarabağ ixracatı və sikkəxənadan gəliri olurdu və (ona) Azərbaycan vilayətlərindən cinslə, pulla çoxlu «peşkəş» göndərərdilər» [4,145]. Qarabağın Xaçın mahalindəki kəndlərin, bağların, əkinlərin və dəyirmanların Qarabağ xani İbrahimxəlil xana məxsus olmasını sübut edən sənəddə (qəbalə) deyilir: «Mən Məhəmməd Tahir Naxçıvani deyilənlərin əsasında bu sənəddə onları təsdiq edirəm (möhür): Aşağıda adları yazılın əmlak və kəndlər xanın və əqrabasının irsi əmlakıdır: *Qoçu kəndi, Ballica, Əli-xan kəndi, Qaya-baş, Badarot, *Sarı-keşiş kəndi, Colfur, Xanabad, *Afaçur, Vaqvan, Xorasulu, Hacı təkə, Həmrəh, *Dəmirçi kəndi, *Dovşanlı, *Çorhan, *Modagiz, *Qızıl-qaya, *Damcalı, *Kəlavek, *Ballı-qaya. (Aşağıda) adları yazılın əmlak və kəndlər sırasından pul ilə alınmışdır: Qardamçı, Mamnək, Daşbaş, Seyid bəy, Şelva, Şah Mənsur...» [7, 45]. Qarabağın bütün ellərinin adları maliyyə idarəsinin işlətdiyi vergi “Dəftər və siyahıda” (dəftərhimüfəssəl) yazılırdı.


İran şahı Qacarın yürüşləri zamanı dağıdılmış, qarət edilmiş əmlakın böyük qismi İbrahimxəlil xana məxsus idi. Bu barədə Qarabağ əhalisinin 18 nəfər görkəmli nümayəndəsi ona şəhadətlik verir. «Allahın əziz adıyla Qarabağ ölkəsinin əyan, əşraf, kəndxuda və rəiyyətindən şəhadət, məlumat və xəbər istenilir ki, bu ölkədə Qacarın vuruşları və ixtiashaşları dövründə baş verən hadisələrdə Qarabağın Xaçın mahalında şəriətin qanunlarına görə mənim ixtiyarımada olan əmlak, bostanlar, əkin yerləri, dəyirmanlar, kəndlər bu qarşıqliqda dağılıb və bütün sənədlər pərakəndə olub. Bu ölkənin əhalisi şəhatələrin gizlətməsinlər ki, həmin səhifədə yazılın irsimdən xəbərləri var: «Həqiqətən Allah xeyir iş görənləri unutmaz» ayisinin xatırınə. (Quran, IX surə, 120 ayə)» [7, 45].

Qeyd edilənləri ayrı-ayrılıqlıda ətraflı şəkildə sxemləşdirərək ümumiləşdirək.







Sxem 1.3



Sxem 1.4




Yuxarıda ulduzla işaretə edilən kəndlər xalqdan nizamlı şəkildə vergiləri toplamaq məqsədilə osmanlıların tərtib etdikləri 1727-ci il tarixli «Gencə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə qeyd olunmuşlar. Bu «dəftərlərdə» hər bir əyalətin inzibati-ərazi bölgüsü, vergi verənlərin adbaad sayı, onların ailə vəziyyəti, vergi və mükəlləfiyyətlərin adları, miqdarı, bu və ya başqa kənddən toplanan vergilərin ümumi məbləği haqda məlumat verilirdi. Mahallardan və kəndlərdən hər il malcahət – vergisi, dənli bitkilərdən – taxıl, arpa, düyü və s. məhsulun onda biri həcmindək tövcü, 3 manatdan 6 manatadək gümüş pul yiğilirdi. Xanlığının siyasi qüdrətini möhkəmləndirmək, saxlanılan qoşunun məvacibini ödəmək üçün rəiyyətlərdən ərzaq və yem – sursat yiğilirdi. Xan ordusunda xidmət edən hərbi nökərlərdən, adları «qoşun dəftəri»ndə qeyd olunan və qeyd olunmayan nökər və qoşun əhlindən heç bir şey alınmırıldı. Vergi və mülkiyyətlərdən azad edilmiş şəxs, tayfa, icma, kəndlərin taxılı, atı və başqa ehtiyatı xanın öhdəsində idi. Hər evə təhkim edilən qoşun və nökərin ehtiyacını həmin ev ödəməli idi.




Sxem 2.1


**QARABAĞ XANLIĞININ INZIBATI ƏRAZİ-IDARƏ BÖLGÜSÜ
(XVIII ƏSRİN II YARISI)**



Sxem (çədvəl) 2.2




Sxem 2.3




Sxem 2.4


YERLİ ŞƏHƏR VƏ KƏND APARATININ İDARƏSİ



Sxem 2.5




Sxem 2.6



XANLIĞIN HƏRBİ SİLAHLI QÜVVƏLƏRİ

Sxem 2.7



Qarabağ xanlığını idarə edən mərkəz, xanlar başda olmaqla, qeyri-məhdud hüquqa malik olan yuxarıda qeyd etdiyimiz divanxanalar idi. Buraya yüksək vəzifəli şəxslər toplaşmışdır. Bir sıra tarixi mənbələrdə xanlıq divanxanasında vəzir, müstofi, qalabəyi, divanbəyi, qazi, xəzinədarbaşı, mirzə, qoşunnəvis, fərraşbaşı, darğa və yasavul kimi vəzifələrlə yanaşı, ikinci dərəcəli divanxanada şatırbaşı, tüsəngdarbaşı, halvaçıbaşı və s. kimi vəzifələrin olduğu da qeyd edilir. Divanxanada yüksək vəzifə daşıyan adamların hər birinin iş vəziyyətinə uyğun köməkçiləri var idi. Bu inzibati quruluş dövlətin hərtərəfli idarə olunmasına və Qarabağın iqtisadi, siyasi cəhətdən müstəqil xanlıq kimi fəaliyyət göstərməsinə imkan verirdi.

Qarabağ xanlığının əhalisi coğrafiyası

Tarixi faktların yanlış təsviri əsasında Azərbaycanın “Kür və Araz çayları arasındaki ərazinin ermənilərə mənsub olması” kimi saxta, tarixi gerçeklikdən uzaq konsepsiyanın yaranması, müasir dövrdə Qarabağ probleminin meydana çıxmamasına, Azərbaycan ərazisinin 20%-dən çoxunun ermənilər tərəfindən işğal edilməsinə imkan verən amillərdən biri oldu. Geniş ictimaiyyətin diqqətini cəlb edən bu iddia (Kurdən cənubdakı ərazi, o cümlədən Qarabağın dağlıq hissəsinin Ermənistana qatılması) Azərbaycan tarixşünaslığında tarixi faktlar əsasında tənqid edilmiş, tarixən Qarabağ torpağının Ermənistana deyil, Azərbaycana aid edildiyi, tarixin müxtəlif mərhələsində isə həmin ərazidə yaşayan erməni əhalisinin aborigen olmadığı təsdiqlənmişdir. Qarabağın əhalisi coğrafiyasının aktuallığı məhz tarixşünaslığın müasir mövqeyində toxunacağımız geniş spektrli problemlərin tədqiqini zəruri edir. Bu baxımdan, XYIII əsrin II yarısında Qarabağ əhalisinin artımına, etnik tərkibindəki təbii dəyişikliklərə, ümumiyyətlə əhalinin yerləşməsinə, miqrasiyasına, emiqrasiyasına və s. səbəb olan demoqrafik məsələlər barədə ətraflı məlumatı mənbələr əsasında təhlil edib, müəyyənləşdirək. Günüümüzlə səslənən bu araşdırma eyni zamanda siyasi əhəmiyyət də daşıyır. Belə ki, İ.P.Petruşevskinin “Qarabağın dağlıq hissəsini mənşəcə erməni olan məliklərin idarə etməsi” fikri erməni tarixçilərinə Dağlıq Qarabağın tarixən ermənilərə mənsub olmasını söyləməyə “əsas” vermişdi. Ümumən, sovet tarixşünaslığının “doğru” hesab etdiyi konsepsialar erməni tarixçilərindən A.Ş. Mnasakyanyanın “Kür sahili Ermənistan (söhbət Kurdən cənubdakı Azərbaycan torpağından gedir – E.O.) əyalətində ermənilərin məskunlaşması”, “Kür-Araz çayları arasındaki ərazinin Albaniya Ermənistəni”, yaxud “Ermənistən Albaniyası”, B.A. Ulubabyanın “Kür-Araz çayları arasındaki ərazidə erməni dilli etnosun hələ e.ə. II əsrən məskunlaşması”, M.V.Smbatyanın “V əsrə qədər Albaniyada hegemon ola biləcək xalqın yoxluğu”, eyni zamanda “Albaniyada yalnız ermənilərin yaşaması”, epiqrafçı A.A.Xaçaturyanın isə “Şimali Azərbaycan ərazisi keçmişdən ermənilərin məskənləri olmuş” kimi sözün əsil mənasında gerçeklikdən uzaq fikirlərin yaranması, bizi XVII-XVIII əsrlərdə Qarabağdakı məlikliklərdə ermənilərin məskunlaşması, Dağlıq Qarabağ məlikliklərinin¹ yaranması tarixinə bir daha nəzər salmağa məcbur etdi. Inzibati bölgü kimi XVII-XVIII əsrlərdə formalaşan, yalnız Azərbaycana məxsus, qeyri-ırsi xırda mülklərin, Qarabağ məlikliklərinin və onları idarə edən məlikləri irsi feodal hakimləri deyil, digər vilayətlərdən gələn, mənşəcə erməni olmayan, xristianlıq dininin – erməni Qriqorian² qolunu qəbul edən məliklər idarə etdiklərinə görə, erməni məlikləri ifadəsi də buradan meydana gəlmişdir. Məlikliklərdə məskunlaşan əhalinin etnik tərkibinə gəldiksə isə

bir daha qeyd etməliyik ki, əhalinin çox hissəsini təşkil edən müsəlman, müəyyən

¹ Ətraflı məlumat üçün bax: E.Əmədova “Dağlıq Qarabağ məliklərinin yaranma tarixi” /Tarixi keçmişsiz bu günümüz və gələcəyimiz yoxdur, Azərbaycan tarixi problemlərinin gənc tədqiqatçılarının üçüncü Pespablika elmi konfransının məruzələr məcmuəsi. Bakı, Azərbaycan, 1995 s. 247-249

² Xristianlığın Qriqorian qolunun genişləndiyi ərazilərin şimal hissəsində beş xalq və 24 yepiskop vardı. Onların katolikosu Dvində yaşayan məmin və məşhur Qriqori olmuşdur. Xristianlığın Qriqoryan qolu məhz həmin Qriqorinin adı ilə bağlıdır Xristian dininin Qriqorian qolunun yayıldığı ərazi - Albaniya, İberiya, Armeniya «Ərməniyyə» adlanırdı. «Ərməniyyə» ifadəsinə Ərməniyyə bölgəsinə daxil olan ərazilərin etnik, siyasi birliliyi kimi deyil, kilsa birliliyi kimi qəbul edilirdi. VIII əsrin başlangıcından başlayan qriqoryanlaşma prosesi 1836-cı ildə Alban katolikosluğunun Ecmiədzinin təzyiqi ilə çar Rusiyası tərəfindən ləğv ilə başa çatır. Alban katalikosluğu erməni qriqoryan kilsəsinə birləşir.

Məlikliyin adı	Qarabağa gəlmələri	
	Nə vaxt yaranmışdır	Haradan
Vərəndə	1603	Göyçə mahalindən
Çiləbürd	1637	Zəngəzurdan (Sünikdən)
Xazın	XVIII əsrədə	Yerli
Dizəq	XVIII əsrin əvvəlləri	Lori vilayətindən
Gülüstan (Talış)	XVIII əsrin əvvəlləri	Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən) [5]

hissəsini təşkil edən qeyri-müsəlman türk mənşəli albanlar yerli, kürdlər, ermənilər isə Osmanlı qosunu ilə Qarabağa gəlib məskunlaşan gəlmə əhalisi idilər. Qarabağın siyasi tarixində baş verən müharibələr kəndlərin boşalmasına, əhalinin azalmasına, etnik tərkibdə dəyişikliklərə gətirib çıxardır. Qarabağın dağlıq və dağətəyi bölgəsində türk əhalisinin sayı Dizəq nahiyyəsində 49,2%; Əsir nahiyyəsində 37,1%; Xaçın Sığnaq nahiyyəsində 13,1%; Axıncı nahiyyəsinə 36,9%; Gəncəbasan nahiyyəsində 41,6%; Gülüstan, Talış, Qaraqayı nahiyyəsində 0% çatır³. Nəticəsində əyalətə gəlmə olan ermənilərin axını başlayır. Rusiya da “provoslavin kiçik qardaşı” saylığı ermənilərin harayına çatır. “Erməni xalqının tarixi” əsərindən oxuyuruq: “XVIII əsrədən Polşa ərazisindən Rusiyaya daxil olan ermənilər I Pyoturu “Şərqi Ermənistən”ni türk və fars işgalindən azad etməyə maraq oyadıb, Qarabağda, İrəvan-da, Zəngəzurda, Naxçıvanda türklərlə, kürdlərlə yanaşı yaşayan məhz parcalanmış xristian alban əhalisinin azad edilməsi ilə bağlı danışqlar aparır”. Erməni mənbələrin özündə də ermənilər adları cəkilən ərazilərdə ermənilərin deyil yalnız albanların xilası barədə məlumat verir, pərakəndə halda yaşayan ermənilər məhz rusların köməkliyi ilə özlərinə secdiyi ərazilərə gəlmə olduqlarını qeyd edirlər. V.İşxanyan yazır: «Ermənilər üçün Azərbaycan torpaqları təqiblərdən qorunmaq üçün sığınacaq olmuşdur» [1,216]. Qarabağdan sixışdırılan yerli türklərin yaşayış məntəqələrinə rüşvət və miqrasiya yolu ilə yerləşdirilən, köçürüldən ermənilər, Qriqorian etiqadını qəbul edən qeyri-müsəlman türk mənşəli albanları tədricən erməniləşdirərək erməni əhalisinin sayını artırdı. Erməni tarixcileri bu fikri təhrif edərək yazırlar: “Xristiyan albanların bir hissəsi islami qəbul edərək tədricən türkləşir”[13]. Halbu ki, bütün mənbələr yerli albanların istər xristiyani, istərsədə müsəlmani tamamilə türk mənşəli olduğunu, erməni əhalisinin isə yerli yox, Qarabağa gələrək xristiyan albanları tədricən qriqoryanlaşdıraraq «erməniləşidirdiyini» təsdiqləyir. Araşdırımlar ermənilərin Qarabağ daha çox axınının XIX əsrin I rübüne təsadüf etdiyini göstərir⁴. Erməni tarixcilerinin “Qarabağ daxil olmaqla İrəvan, Sünik-Zəngəzur, Gəncə” torpaqlarının da “Şərqi Ermənistən”a aid edilməsi fikirlərini akademik F.Məmmədova dəyərli faklар əsasında təkzib edərək bildirik ki, hec vaxt adları sadalanan ərazilər o cümlədən Qarabağ da daxil olmaqla tarixə məlum olmayan “Şərqi Ermənistən”a aid edilə bilməz. Erməni xalqına gəldikdə isə müəllif elə erməni mənbələrin özündə belə erməni xalqının yaşadığı vahid siyasi birliyiə mənsub olan ərazini tapa bilmədiyini qeyd edərək yazır: “Məlumdur ki, hər bir xalqın yaranmasının başlıca amillərindən biri onun vahid əraziyə mənsub olmasıdır. A.Frenkel bildirir ki,: “Erməni xalqının tarixi taleyi dəqiqliyi ilə sübut edir ki, bu xalq öz müstəqil dövlətini, dövlət orqanlarını yaratmaq iqtidarında deyil”[13]. Osmanlı imperiyasının bərqərar olması, ermənilərin tarixi

³ Ötraflı məlumat üçün bax: E. I. Əmədova “Qarabağın demoqrafik qurumu (XVI-XIX əsrin I rübü)” / Azərbaycan Dövlət Pedaqoji Universitetin Xəbərləri №1, Bakı, 2006, s.345-349;
Ötraflı məlumat üçün bax: E.I.Əmədova “Qarabağ bəylərbəyiliyinin əhalisi coğrafiyası” / Azərbaycan Dillər Universitetin Elmi xəbərləri №1, Bakı, 2010, s.340-358.

⁴ Hələ XIX əsrin birinci rübünnən sonunda 10.000 ailədən, məlum səbəblərə görə əhalinin sayı azalaraq 7474 ailəyə çatan Qarabağda ermənilərin sayı mütləq azlıq təşkil edirdi.«Qarabağ əyalətinin 1823-cü ildə həqiqi statistik müşaviri Mogilyevski və polkovnik Yermolov tərəfindən tərtib edilmiş təsvirin» (Tiflis, 1866) məlumatlarına görə, Qarabağ xanlığının 90000 sakini olmuşdur. Bura bir şəhər və 600-dən bir qədər artıq kənd daxil idi. Bunların cəmi 150-si erməni kəndi idi. Təkcə Şuşada əsasən azərbaycanlılardan və 474 ermənidən ibarət təxminən 1048, kəndlərdə isə müvafiq olaraq 12902 və 43311 ailə yaşamışdır.

vətəni sayılan Kicik Asiyada dövlət yaratmaq ümidiñin puça çıxması, erməniləri zaman və məkan daxilində qarışdıraraq Fərat çayından şərqə Qafqaza doğru yönəldi. Çünkü emənilər Cənubi Qafqazın digər etnosları ilə bir sıradə durmuş və etnik baxımdan onlardan asılı olmayan, öz ərazisi və siyasi vahidliyini itirməyən yalnız xristiyan dininin monofizit etiqadına itaat edən⁵ Qarabağın albanlarını dini baxımdan özlərinə yaxın bildilər. Məhz dini yaxınlıq erməniləri xristiyan albanların yaşadığı Qarabağın dağlıq hissəsinə göz dikməsinə, həmin ərazilərdə Rusların və Avropa dövlətlərinin köməyi ilə məskunlaşmasına, yerli əhalinin erməniləşdirməsinə səbəb oldu. Dağlıq Qarabağ məliklərin və məlikliklərdə məskunlaşan əhalinin etnik tarixilə bağlı məsələlərin həllində, əldə etdiyimiz faktların müqayisəli təhlili, erməni tarixşunaslığında mübahisə doğuran konsepsiyalara bir daha layiqli cavab verdi.

ƏDƏBİYYAT:

1. Allahverdiyev R. Dağlıq Qarabağın tarixi keçmiş, danılmaz faktları (erməni məniələrində) // Qarabağ Azadlıq Təşkilatı. «Qarabağ dünən, bu gün və sabah»: 2 -ci Ümumrespublika elmi-əməli konfransının materialları. Bakı: QAT, 2003, s. 213-216.
2. Hüseynov Y. Qarabağ xanlığının iqtisadi həyatı (1747-1822-ci illər). / «Qarabağ dünən, bu gün və sabah»: 4-cü Ümumrespublika elmi-əməli konfransının materialları, 2005, s. 205-232
3. Qarabağnamələr I kitab. Bakı: Yazıcı, 1989, 192s.
4. Qarabağnamələr II kitab. Bakı: Yazıcı, 1991, 450 s
5. Qarabağ xanlığı. /az.wikipedia.org/wiki/Melumat.Xazar.com/idx154/271/article.html
6. Onullahi S. Qarabağ XV-XVII əsrlərdə. «Azərbaycan» qəz., Bakı, 1989, 9 dekabr, s. 5
7. Sadıqov H. Rusiya-Türkiyə münasibətlərində Cənubi Qafqaz problemi(1787-1829-cu illər). Bakı: Elm, 1991, 175 s.
8. Şükürova R.M. Qarabağ xanı İbrahim Xəlil xanın Xaçındakı mülkləri barəsində yeni sənəd (qəbələ). // Azər. SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1988, №3, s. 45-45
9. Kırzioğlu M.F. Osmanlılar”ın Kafkas əlleri”ni fethi (1451-1590). Ankara, 1998, 550 s
10. AKAK. В 12-х т. Т.ІІ; Тбилиси: ТГУНК. 1868, 1238 с.; 1874, 941 с.; 1881, 1009 с.
11. Бурнашев С.Д. Описание областей Адирбейджанских в Персии и их политическое состояние. Курск, 1793, 36с. НАИИ Азерб. Респ., ф. 1, д. №581
12. Дадашова С.У. Торговые пути, мосты, овданы и караван-сараи Азербайджана XVI в. //Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1990, №1, с. 108-114.
13. Мамедова Ф.Д. Карабахская проблема / «Elmi məcmuələr» Milli Aviasiya Akademiyasının jurnalı. Cild 9 № 1, yanvar-mart, Bakı, 2007.s.4-12
14. Шукюрзаде Э.Б. Образование Карабахского ханства. /НАИИ Азерб. Респ. архив, ф.1, опись 4, дело № 1353.

⁵ Bir qrup kilsələr İsanın üç təbiətə – allah, ruh və insan təbiətinə malik olduğunu, digər qrup onun vahid – allah, o biriləri isə İsanın şəxsində iki təbiətliyini iddia edirdilər. Birincilər diofizitlər, ikincilər monofizitlər, üçüncülər nestorianlar adlanırdılar.

ŞƏHİD MƏŞHUR İLƏÇ
Bakı Dövlət Universiteti
Bakı Mədəniyyət və Sənət Akademiyası
Bakı Mədəniyyət və Sənət Universiteti

АХМЕДОВА ЭЛЛАРА
Бакинский Колледж
Управления и Технологии
E-mail: Ellara - Axmedova @ mail.ru

ИСТОРИЧЕСКАЯ ГЕОГРАФИЯ ГАРАБАГСКОГО ХАНСТВА (II ПОЛОВИНЫ XVIII ВЕКА)

В статье разбираются причины Гарабагской политico-исторической и историко-географической ситуации II половины XVIII века, определяется объединяющиеся признаки исторической географии. Политическая, экономическая, физическая, народо населенная география анализируется, увеличения миграционной процес, изменения в административно – управленческом аппарате указывается в схематическом сравнении.

AXMEDOVA ELLARA
Baku College of
Management and Technology
E-mail: Ellara - Axmedova @ mail.ru

HISTORICAL GEOGRAPHY OF THE KARABAKH KHANATE (II HALF OF THE XVIII CENTURY)

The article dealt with the reasons for the Karabakh political-historical and historico-geographical situation of the II half of the XVIII century, is determined by combining features of historical geography. Political, economic, physical and population geography analiziruvaetsya, increasing migratsonnoy processes, changes in administrative - management staff indicated in the schematic by comparison.

Rəyçi: t.e.n. N. Əsədov, t.e.d. S. Məmmədov

Bİ və TK-nin "Humanitar və sosial-iqtisadi" fənn birləşmələrinin 14 dekabr 2010-cu il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 04)